

# Əlvida, ustad!

**"Mən heç vaxt özümü böyük jurnalist saymamışam. Amma özümü böyük qəzetiçi hesab edirəm. Əsl qəzetiçi yaxşı yazıçı, redakte və tərcümə etməyi, qəzet tərtibatını mükəmməl bilməlidir. Ədəbiyyatdan, tarixdən, ölkədə və dünyada gedən siyasi proseslərdən xəbərdar olmalıdır. Peşəkar qəzetiçi üçün vacib olan keyfiyyətlərin 90 faizi məndə var".** Bu fikirləri bir həftə bundan əvvəl sərimizi tərk edərək, Haqq dünyasına qovmuş çəqdaş Azərbaycan jurnalistikasının görkəmlı nümayəndələrindən biri, ustad qəzetiçi Şakir Yaqubov 11 il əvvəl müxbirin sualını cavablandırarkən demişdir.


Şakir müəllim müasir jurnalistikada "məniniz operativlik maraqlandırır" deyən media rəhbərlərinə etiraz edərək, qəti şəkillə bildirirdi ki, hadisə barədə informasiya yazan jurnalist bu sual-lara mütləq cavab verməlidir: ne baş verib, harada və nə vaxt olub? Məsələyə bu cür səhni yanaşma dəhşətdir! Mənim düşüncəmə görə, jurnalistikada iki mühüm detal var-fakt və onun yozumu. Bunlardan biri olmayağında yenə dərəd yarıdır. Hər ikisi bir yerde olsa, bu, artıq klassikadır.

"Klassika" demişkən, Şakir Yaqubov milli jurnalistikamızın parlaq nümayəndələrindən biri idi. Mənim onunla ilk tanışlığım 1978-ci ilin payızında oldu. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin eyni şöbəsinin bitirdikdən sonra teyinatımı o zamanlar populyar metbuat orqanlarından olan "Azərbaycan gəncləri" qəzetiñə verdilər. Şakir Yaqubovun yenicə müdür teyin edildiyi təbligat şöbəsində ictimai əsaslarla müxbir kimi işe başladım. Mənimlə həmyaşid olan müdürüm heyrətamız işgüzarlığı, geniş mütaliəsi, zəngin dünyagörüşü, insanpərvərliyi və qayğıkeşiliyi ilk günlərdən diqqətimi cəlb etdi. Onun hər bir məqaləsi oxucunu düşündürür və böyük marağa səbəb olurdu. Şakir çox adama adı məiəşət məsələsi kimi görünən hadisəni oxucunun gözündə cəmiyyətin ictimai problemi səviyyəsində qaldıra bilən söz sahibi idi.

O, sözün qədrini, məsuliyyətini, işlənmə məqamını və yerini bilən redaktor idi. Hətta özünü kamil qələm sahibi hesab edən jurnalistlər bələ Şakir müəllimin redaktəsində razı qalır, öz məqalələrini ona oxutdururlar.

Son sohbətlərimiz biri müasir jurnalistikamız-dakı ab-havadan düşmüşdü. Şakir müəllim 70-80-ci illərin jurnalistikası ilə indikini müqayisə edərək dedi ki, şübhəsiz, indi tam sərbəstlikdir, nədən isteyirsən və necə isteyirsən yaz. Doğru-dürüst, yaxud yalan-palan yazmaq isə vicdan məsələsidir. Burada jurnalistən məsuliyyət tələb olunur. Xalq, dövlət və cəmiyyət qarşısında məsuliyyət. Təessüf ki, bu da eksər yazarlarda yoxdur.

Ümumiyyətə, o dövrə her adam jurnalistika ilə məşğul ola bilmirdi. Metbuat peşəkarların əlinde idi. Indi isə her yoldan ötən, təhsili, peşəsi uyğun



gəldi-gəlmədi – dəxli yoxdur, qəzet-jurnal, sayt, agentlik...aşa bilir və atına minib, köndələn çapır. Əvvəller müxbirin bir qəzətdə bir yazılıçı çıxardı. A kişi, indi rəsmi qəzətlərdə belə elə müxbirlər var ki, her gün hər nömrədə üç, dörd, beş, altı məqalə dərc etdirir. Metbuatda uzun illər tacribəsi olan qəzetiçi kimi deyirim ki, bu, mümkün deyil. İnternətin imkanlarından sui-istifadə edir, başqasının haqqını mənimseyirler. Bu, plagiatiqdır, belələri ifşa olunmalıdır.

Yaxud, metbuatımız üçün üz qarasına çevrilmiş "reket jurnalistikası"nı götürək. Bəyənmediyimiz Sovet dövründə bu bəla yox idi axı...

Şakir Yaqubov seçdiyi peşəyə-jurnalistikaya cani-qanı ile bağlı ziyanlı idi. Yazılaların redaktəsi onun sevimli məşgülüyyəti idi. Onun redaktəsindən indiyəndən inciyen, ümurniyətə, olmamışdı.

Şakir müəllim həm də yaxşı tərcüməçi idi. Dəfələrlə deyirdi ki, mənim attestatımda rus dilindən və xarici dildən qiymət yoxdur, o fenləri orta məktəbdə keçməmişəm. Amma 40 ildir ki, rus dilindən Azərbaycan dilinə, yaxud əksinə, tərcümələr edirəm. İngilis dili tərcümələrini isə

redaktə edirəm..Bu, yalnız və yalnız məsuliyyətin nəticəsidir. Yüksek məsuliyyətin. Bax, bu məsuliyyətə o, 40 ilədək Azərbaycan jurnalistikasında, sözün həqiqi mənasında, can qoyma. Gecə-gündüz çalışma da yorulduğum nə olduğunu bilmədi, daha doğrusu, yorulduğunu dileyənmişdi. Bu da, şübhəsiz, səhhətində problemlərin yaranmasına səbəb oldu və sağlamlığına ciddi ziyan vurdu. Bununla bağlı etirafı isə belədir: "Mən bütün həyatıma—önce sağlamlığını, ailə xəsbəxtliyimi, ata-anə və bacı-qardaş qarışışındaki borcumu jurnalistikaya qurban verdim..."

Düz bir həftə bundan əvvəl Təzəpir məscidində Şakir Yaqubovla keçirilən vida mərasimində onun həyat yolundan, yaradıcılığından, peşəkarlığından söhbət açıldı. Qeyd edildi ki, Şakir Hənife oğlu Yaqubov 1951-ci il fevralın 25-də Astarın Balaca Şahəjac kəndində anadan olub. ADU-nun (indiki BDU) kitabxanaçılıq fakültəsini, Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. "Azərbaycan gəncləri", "Komunist" (indiki "Xalq qəzeti"), "Həyat" ("Azərbaycan"), "Sirdəs", "Səhər", "AFFA news" və "Panorama" qəzetlərində müxbir, şöbə müdürü, məsul katib, baş redaktorun I müavini və baş redaktor vəzifələrində çalışıb. Sonrakı 10 il ərzində isə Azərbaycan Respublikası Auditor Palatasının redaksiya-neşriyyat şöbəsinin müdürü, "Iqtisadiyyat və audit" jurnalının məsul redaktoru vəzifələrində işləyib. Onadək kitabın müəllifi və həmmüəllifi, xeyli əsərin tərcüməcisi və redaktoru olub. İki dəfə—1989-cu və 2005-ci illərdə "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adını, "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatlarını alıb. Şakir müəllim "Azərbaycan Respublikasının fəxri auditoru" adını almış yeganə jurnalisti idi.

Şakir müəllim Allah-təalanın ona baxış elədiyi 72 illik çətin və əzəblı ömrün bütün məhrumiyyətlərinə dəyanətlə sine gərmış, əyilməmiş, sınmamışdır. O, həle tələbəl illerində sevib-seçdiyi həmkarı Elminaz xanımıla xəsbəxt ailə qurmuşdur. Onlar iki övlad böyüdüb, tərbiyə və təhsil vermişlər. Qızlarının biri həkim, digeri isə diplomatdır, ABŞ-dakı sefirliyimizdə işləyir. Hər ikisi kollektivlərində böyük hərəmet və izzət sahibidir. Bu, həm də ailə təriyəsindən irəli gelir.

Qeydlerimin sonunu da keçdiyi həyat yolu na nəzər salan Şakir Yaqubovun öz sözleri ilə bitirmək istəyirəm: "Bir şey dəqiqlir: mən kişi ömrü yaşamışam. Elə yaşamışam ki, qəzetiçi və naşır kimi, həyatım boyu heç kimin yanında gözükögölə olmayım. Bele bir ölüm yolunu məmənuniyyətə son nəfəsimədək davam etdirmək istərdim". Allah rəhmət eləsin!

Qüdrət PİRİYEV,  
"Xalq qəzeti"